



Türkiyənin məşhur rejissoru, bir zamanlar Azerbaycan tamaşaçılarının da maraqla izlədiyi "Sırlar dünyası" dizisinin müəllifi Avni Kütükoglu ilə Türk sinemasının dünəni və bu günü barəsində səhbətləşdik (Modern.az).

- Avni bəy, bu gün Türk sinemasında kommersiya məqsədilə istehsal olunan və bayan gəzməzənə malik filmlər çoxdur. Bu hala münasibətiniz necədir?

- Belə filmlər kapitalizm üzərində qurulur. Kapitalizm isə heç vaxt sənəti düşünmür. Məsələn, bu gün televiziyalarımız üçün serialları çəkən rejissorlar ilə sonunda bir dənə də film hazırlayırlar. Lakin bu fimdə də ciddi məzmun olmur. Televiziya üçün çəkilən filmlər çox vaxt sənətdən uzaq olur. Əsl sənət nümayiş olunan filmlərə də televiziylar yanaşmırlar. Çunkü onlar üçün önməli olan əyləncədir. Adətən gənc rejissorlar özlərini tanıtmaq və pul qazanmaq üçün bu tipli filmlərə qəçirlər. Mən özümü sinemada sübut edən bir rejissor kimi hazırda belə filmlər çəkmirəm. Əgər həqiqi film çəkə bilərimse, film yaratmaq üçün imkan gözləyirəm. Zamanla menim də gənclik dönməmdə bu tipli filmlər olub, amma öz dərdimi danişdigim filmlərim də olub. Mənim kommersiya məqsədilə çəkdiyim "Mahallenin Muhtarları" adlı komediya dizisi olub, lakin o indikilər kimi boş və mənasız komediya deyildi. İnsanı münasibətərin derinliklərinə dəlalət edən bir komediyaydı. Bir-birindən dəyərsiz, boş və mənasız filmlər yaratmaq sadəcə iş görməkdir. Yaxşı bir sənət əsəri yaratmaq isə başqadır. Sənət yaratmaq işinə ruh qatmaqdır.

- 35 ildir film sektorunuzda. Rejissoru olduğunuz 'Sırlar dünyası' serialı Azerbaycanda da izlənən ekran əsəri idi. Bu serialın çəkimi və yaranması haqqında danışmanızı istərdik.

- Filmin hazırlanması belə olurdu ki, mən hər həftə iki kiçik hekaya çəkirdim, yəni qısa film yaradırdım. Qısa bir film çəkmənin dadi başqadır. Yəni bunlar pula hesablanmış kommersiya məqsədilə filmlər deyildi. Qısa insan hekayələrindən danişan bir məntiq üzərinə qurulmuşdu.

- Bu gün türk serialları xarici ölkə tamaşaçılarının və dünya televiziyanın marağında. Azerbaycanda da Türkiye kanallarında gedən serialların izləyiciləri var. Bu seriallar da sənətdən uzaqdır?

- Qalın çizgilərlə bunu ayırmak lazımdır ki, sinema sənətinin, dizi sektoruya heç bir əlaqəsi yoxdur. Dizi deyilən o vizual ifadələr sənət deyil. İnkışaf etmiş kütütlər arasında dizi və sinema deyilən iki anlayış kürək-kürəye tamamən fərqlidir. Üçüncü dünya ölkələri var ki, Türkiye də bu ölkələrdən biridir. Belə ölkələrdə təəssüflər olsun ki, sinema sektoru dizi sektorundan bəslənir. Niyyə? Çunkü xalq bunu tələb edir. Kapitalist sisteminin itirməmə ki mi bir qaydası var. Məsələn, televiziya serialı fərqli formatlı bir oyunculuq nümayiş etdirir. Eynisi sinemada edərsə, bu sizin söylədiyiniz mənasız və boş filmlər sırasına daxil olar. Heç bir ölkənin sinema sənəti heç vaxt onun televiziya sektoru ilə ölçülə bilməz. Televiziyyada istehsal edilən bütün seriallar mal satmaq üzərində qurulub. Məsələn, zey-

tun yağı satmaq və maşın satmaq kimi. Kapitalizm insanları siniflərə böüb və belə dizilər də A, B, C, D kateqoriyaları üzrə bölünmüş insan kütłələrinə xidmət edir.

- Bəs bu siniflərə bölgü məsəlesi na üçün aparılıb?

- Təbii ki, insanların iqtisadi vəziyyətlərinə və maddi durumlarına görə. Kapitalizm ancaq buna baxır: aylıq ne qədər gəlirin var və dükana getdikdə nə qədərinə xərcleyə bilərsən. Kino isə tam başqa, insanı düşündürən bir sənətdir. Kino istehlakçı alet deyil. Televiziya isə istehlakçı alətdir. Məsələn axşam saat 24-də dizi bitir və izləyici televizoru söndürüb yatır. Heç bu barədə düşünmür.

diği üçün təessüf ki, izləyici ilə qarşılışa bilmir. Türkiyədə "Mars" adında bir film firması var. Bu firma dolğun məzmunlu filmlərimizi kütłəyə çıxarmaq əvəzinə təessüf ki, dövlətə anlaşmalı şəkildə komediya və s. xarakterli kommersiya filmlərini nümayişə çıxarıb.

- Kütłəni əyləndirməyə xidmət edən məzmunuz komediya filmlərinin bu gün Türkiyə gündəmini zəbt etməsindən danışdırınız. Bəs nece düşünürsünüz, belə filmlərin sonu nece olacaq? Onlar kütłəni öz təsirlərində formalasdıracaq, yoxsa tükənəcəklər?

- Çok maraqlı sualdır. Bu gün Türkiyədə Recep İvedik, Yılmaz Erdoğan, Cem Yılmaz filmləri kütłənin ən çox izlədiyi komediya

film istehsal olunur və festivallarda İran filmləri daha tez qəbul olunurlar. Türkiyədə festival filmi çəkmək bu gün çox çətindir. Çünkü belə filmə sponsor tapmaq gənənəzdə heç də asan deyil. Filmə öncədən pul yatırmaq lazımdır ki, o hazırlanıb ərsəye gəlsin. İranda bu mənada istehsal olunan filmləre sponsorlar da təpilir.

- Bəs Türkiyədə dövlət sifarişi əsasında festival məqsədi filmlər çekilmir?

- Çok qəribə bir vəziyyətdəyik. Bizim Mədəniyyət Nazirliyimizin festival məqsədilə filmlərə ayırdığı məbləğ də, kommersiya filmlərinə xərcənir. Burada da məqsəd pul qazanmaq üzərində qurulur, sənət üzərində yox. Şəxsi məqsədlər türk filmini festival-

ması vacib idi. Məsələn, Azərbaycanda çəkilən keçmiş filmlərə baxsaq, hamsinin Sovet kinosunun təsirində olduğunu asanlıqla görərik. Eynisini də keçmiş Hindistan və Misir filmlərinə baxdıqda ingilis filmlərinin təsirində olduğunu görə bilərik. Yəni ölkələri əsərətə saxlayan dövlətlər onun maddi sərvətlərindən istifadə etdiyi üçün mənəvi anlamda ona yatırımlar edirdi. Yəni onlar üçün öz film istehsalı laboratoriyalarını açırdı və s. Məsələn, o zaman Türkiyə istehsalçısı gəlib Soviet laboratoriyalarında film istehsal etmək istəsəydi, ondan Azərbaycan üçün qoylan piyomətdən 4-5 dəfə artıq pul tələb olunacaqdı.

- Türk sinemasının keçmişindən danışdıq. Kino tarixinizdə

## Türkiyənin məşhur rejissoru:

# "Bizim TV-lərin yayınladığı seriallar sənətdən çox uzaqdır"



- Yəni əsl sənət filmi mədiyata hesablanmamalıdır? Axi bildiyim kimi, yaxşı bir film istehsal üçün də külli miqdarda vəsait xərcənir.

- Əlbəttə, burada da məddi qazanclar var və müəyyən qədər də o haqda düşünülməlidir. Burada mesaj və düşündürülük qabiliyyəti olmalıdır. Dizi seyr etmək sosial olmaq demək deyil. Xalqı və milləti düşündürmür və əksinə olaraq düşünməkdən uzaqlaşdırır. Yəni sosiallaşdırmaq əvəzidə a-sosial edir. Bunu unutmamaq lazımdır: dizi istehlak, film isə istehsaldır. Bunlar bir-birindən tamamən fəqlidir.

- Azərbaycanda çəkilən film və seriallar haqqında nə düşünürsünüz?

- Azərbaycanda uzun müdəddətli ki, komediyalar film sektorunu zəbt edib. İndi onlar serialları şəklinde davam edir. Amma Azərbaycanda "Ata ocağı" kimi realliga yaxın seriallar da çəkilir. Bu serialda Azərbaycan adət-ənənələrinə və s.-yə rast gəlinir. Lakin bu gün türk seriallarında heç bir adət-ənənə qalmayıb. Onlar yalnız şiddet üzərində qurulur. Türkiyədəki TV seriallarının hamısı vurdur-qırıldı seriallardır. Bu gün Türkiyədəki festivallarda nümayiş olunacaq səviyyədə də filmlər çəkilir. Lakin belə filmlər ticari sektorun marağında olma-

filmləridir. Bu gün bu tipli filmlər tükənmə nöqtəsindədir. Bunlar artıq gülüşünü bitiren filmlərdir. Yılmaz Erdoğan, Cem Yılmaz artıq populyar komediya filmləri həzirlaya bilmirlər. Xalq artıq başqa şəyər istəyir. İndi yavaş-yavaş axın başqa istiqamətə doğru gedir. Bu vəziyyətdən geriyə döñüş eminəm ki, çox fərqli olacaq.

- Geriyə döñüş nece olacaq? Türk sineması bu zaman qazanacaq, yoxsa tükənəcək?

- Dönüş zamanı nəinki türk sineması, bütün dünya sineması qazanacaq. Mən bu mənada çox ümüdüliyəm. KapitalizmİN ağırsız gözənlətiləri artıq toplum tərəfindən rədd edilməyə başlanıldı. Təkcə bizdə deyil, bütün ölkələrdə belədir. Qeyd edim ki, hamı film çəkə bilər, lakin onu izləyəcək zövqlü kütłə tapa bilmək çox önemlidir. Hər bir film sonda istehsaldan sonra nümayiş sayında öz xərcərini qarşılıya biləlidir.

- Kiçik bir müqayisə aparmaq istərdim. Bu gün türk filmləri kapitalının yüksək olmasına baxma yaraq, bize qonşu olan İran filmləri festivallarda daha çox filmə təmsil olunur və qalib olurlar. İranda olan qadağaların heç biri isə Türkiyədə yoxdur. Bu, sizcə nədən irəli gelir?

- İranda hal-hazırda festival şərtlərinə cavab verən dənə

lara gedib uğur qazanmağa qoymur.

- Mən Türkiyədə film sektorunda dövr edən pulla İranda bu sektorda dövr edən pula baxınca, Türkiyənin İrandan qat-qat üstün olduğunu görürəm. Bəs nə üçün nəticə belədir?

- Doğru söyləyirsiz. Türkiyədə bu pulların dəyəri ilə yanışı, bir də kimlərin cibinə girdiyinə də baxmaq lazımdır. İranda isə dövlətin bu sektora ayırdığı pul birbaşa olaraq filmə xərcənir. Yəni ümummilli maraqlar şəxsi maraqları üstləyir. Yaxşı bir film şəxsin deyil, millətin və dövlətin sərvətidir. Türkiyədə isə bu təbii ki, şəxsi məqsədlər və kapitalizmİN acımasız şərtləriyle bağlıdır. Bu həqiqətən çox dərin mövzudur və bu mövzuda saatlarca danışmaq olar.

- Türk kinosunun keçmişinə baxınca, burada "Yeşil Çam" sinamasının bəlli bir yeri var. Biz bu filmləri uğurlu hesab edə bilərik?

- Türk sinemasının tarix ərzində bir neçə dəfə qalxış və çöküş nöqtələri olub. "Yeşil Çam" filmlərinə gəlincə isə bu filmlər təbii ki, keyfiyyətli deyil. Lakin əyləncəli filmlər idil. O döñəmdəki populyar məntiqə uyğun istehsal olunurdu. O günün sinemasının yaxşı olması üçün ölkənin maddi və sosial vəziyyətinin də yaxşı ol-

Yılmaz Güney və Şerif Gören kim KİNN festivalında qalib olan rejissorlarla yanaşı, sadəcə gülüşə səbəb olan məzmunuz filmlərin də çox olub. Bəs bu qeyri-bərabərlik sizcə nədən irəli gəldi?

- Əgər bizim dünənimiz olmasaydı, bu günümüz olmazdı. Yəni bizim film tariximizdə Yılmazlar, Şeriflər, Zəki Ökten və s. kimi fədakar insanlar olmasaydı, bugünkü inkişafa gəlib çıxmazdıq. Bu filmlərin yaxşı olub olmamasına gəlincə isə Yılmaz Güney filmləri öz dövrünə görə yaxşı filmlər idil. Nəzərə alaq ki, o zamanki Türkiyənin sosial durumu indikindən qat-qat aşağı id. Biz keçmişimizi heç zaman rədd edə bilmərik. Yəni o dövrə də, sadəcə komediya məzmunlu istehsal olunan filmlərimiz çox id. Hər bir ölkənin iqtisadi, sosial və politik vəziyyəti o ölkənin filmının vəziyyətini müəyyəyen edir. Ona görə də, keçmişdə bütün səhvləri ilə "Yeşil Çam"da hazırlanmış filmlərimiz olmasayı, türk filmi bu gına gəlib çıxa bilməzdi. İndi sosial həyatımıza baxdıqda böyük binalar, şirkətlər, ticaret mərkəzləri, turizm mərkəzləri görürük. Amma o zamanki filmlərimiz istehsal olunanda bu imkanların heç biri yox idi. Demək ki, sosial və iqtisadi anlamda ölkə inkişaf edəndə onun film sənəti də inkişaf edir. Mən çox istərdim ki, kino ölkəmizdə sənaye olaraq inkişaf etsin. Hal-hazırda yalnız sektor olaraq inkişaf etməkdədir. Ölkəmizdə heç bir film qanunu yoxdur. Film qanunu olmayıncı da inkişaf olmaz.

- Bəs film sektorunda söylədiyiniz qayda-qanunların olmasına, sənayeləşməyə kim nəzarət etməlidir?

- Təbii ki, dövlət nəzarət etməlidir və sözügedən istiqamətləri yaratmaq üçün film sektoruna külli miqdarda yatırımlar etməlidir. Daha sonra isə özəl sektorlar da bura cəlb olunmalı və yatırımlar etməlidirlər. Yəni hər bir özəl sektor bir filmə nə üçün və niyə yatırımlaşdırılmalıdır. Edəcəyini bildikdən sonra bu iş atılmalıdır. Xərcəndiyi pulların boş və anlamsız bir yere getdiyini görən özəl qurum və ya iş adamı bir daha bu sahəyə qətiyyət yaratırıb etməz. Əksinə oludurda isə digər iş adamları da buna qoşular və kinoda kapital arta biler.

Leyla ŞAH